



**BAKI ALİ NEFT MƏKTƏBİ**  
**BAKU HIGHER OIL SCHOOL**

## **Təhsil haqqının ödənilməsi barədə qaydalar**



# BAKI ALİ NEFT MƏKTƏBİ BAKU HIGHER OIL SCHOOL

## 1. Ümumi müddəalar

- 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 14 iyul 2005-ci il tarixli 137 nömrəli qərarının müddəaları əsasında hazırlanmış və Bakı Ali Neft Məktəbinə ( bundan sonra- BANM) qəbul olunan zaman və sonrakı dövrlərdə təhsil haqqının ödənilməsi prosesi zamanı yaranan münasibətləri tənzimləyir.
- 1.2. Bu Qaydaların müddəaları BANM-də tədris olunan hər bir təhsil səviyyəsinə və Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

## 2. Təhsil haqlarının ödənilməsi qaydası

- 2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.1-ci bəndinə əsasən təhsil alma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Ödənişli əsaslarla hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent təhsil aldığı ilk tədris ili üçün illik təhsil haqqının tam şəkildə ödənilməsini təsdiq edən sənədi qeydiyyat zamanı təqdim etməlidir.
- 2.2. İlk tədris ilini müvəffəqiyyətlə başa vurmuş ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını təhsil aldığı müddətdə semestrlər üzrə ödəyəcəkdir. Tələbə tərəfindən təhsil haqqının ödənilməsini təsdiq edən sənədin surəti məlumat üçün təhsil müəssisəsinin mühasibatlığına və müvafiq kafedraya (dekanatlığa) təqdim olunur.
- 2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan halda tələbə təhsil haqqını ödəməli və ödənişini təsdiq edən sənədi birinci semestr üzrə 10 sentyabr tarixinədək, ikinci semestr üzrə isə 15 yanvar tarixinədək təqdim etməlidir.
- 2.4. Bu Qaydaların 2.1. - 2.3-cü bəndlərində nəzərdə tutulan hallarda ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən təhsil haqqı BANM-in müvafiq



## BAKI ALİ NEFT MƏKTƏBİ BAKU HIGHER OIL SCHOOL

hesablaşma hesablarına banklar və onların filialları vasitəsilə ödənilir. Bu bəndlərdə əks edilən müddəaların icra edilməməsi halında həmin şəxslərin BANM-in ərazisinə daxil olmaması və tədris prosesindən uzaqlaşdırılması barədə müvafiq tədbirlər görülür.

### 3. Təhsil haqqından azad edilmə halları

3.1. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə aşağıdakı şəxslər təhsil haqqından azad edilmişdir:

3.1.1. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən **məcburi köçkün** statusu olan Azərbaycan Respublikası vətəndaşları ;

3.1.2. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan **övladları**;

3.1.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 23 yaşınadək şəxslər;

3.1.4. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən **Şəhid ailəsi statusunu almış ailənin üzvləri**;

3.1.5. Azərbaycan Respublikasının Prezidentinin “I və II dərəcə əlilliyi olan şəxslərin; habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil



## BAKI ALİ NEFT MƏKTƏBİ BAKU HIGHER OIL SCHOOL

haqqı xərclərinin ödənilməsi haqqında” 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamına əsasən I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

3.2. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin **2020-ci ildə tədris semestrləri (yarımillikləri)** üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

3.2.1. ünvanlı dövlət sosial yardım alanlar;

3.2.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- a) I və II dərəcə əlilliyi olan şəxslər;
- b) işsiz kimi qeydiyyatda olanlar;
- c) yaşa görə əmək pensiyaçıları;
- d) yaşa görə sosial müavinət alanlar.

3.3. Azərbaycan Respublikasının qanunvericlik aktları və SOCAR-ın müvafiq qərarları ilə nəzərdə tutulmuş digər hallarda.

#### 4. Yekun müddəalar

4.1. Bu Qaydaların müddəaları 2020-ci il iyulun 1-dən qüvvəyə minir və bu tarixədək tənzimlənən münasibətlərə də şamil olunur.

4.2. Əcnəbi tələbələrə münasibətdə bu Qaydaların 2.3-cü bəndi eyni ilə tətbiq edilir. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan halda əcnəbi tələbə qeydiyyatına alındığı tarixdən 10 təqvim günü ərzində BANM və təhsilalan arasında bağlanmış müqavilədə qeyd olunacaq məbləğ həcmində təhsil haqqını ödəyir. Digər məsələlər isə BANM və əcnəbi tələbə arasında bağlanmış müqavilə ilə tənzimlənir.